

(əvvəli 1-ci səhifədə)

2008-ci ildə Heydər Əliyev Fondunun vit-se-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə start verilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişesinin tarixi səbəbləri, neticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş keçmiş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyiyle bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyırdı. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütłəvi qırğınlara, etnik təmizləmə, irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqavimət nümayiş etdirməyə, Xocalı soyqırımının qurbanları ilə həmrəylik ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı tövədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmədi. Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasını, ona hüquqi və siyasi qiymətin verilməsini, müvafiq cinayətlərin töredilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını, erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən tez bir zamanda çıxarılmasının zəruriliyi barədə dünya ictimaiyyətinin məlumatlandırılmasını və s. məsələləri strateji məqsəd kimi qarşıya qoymuşdu kampaniya. "Xocalıya ədalət, Qarabağa azadlıq" istəyirdi bu kampaniyaya qoşulanlar.

Nədir ədalət? Ədalət kiminsə haqqını tapdala-mamaq, sülhün təminatçısı olmaq, bir ölkənin, bir xalqın tarixinə ləkə getirməmək, özgəsinin torpağına göz dikməmək, onu yerlə-yeksan etməməkdir. İnsanların üzündəki təbəssümü elə yerindəcə dondur mamaq, uşaqları gözüxaşlı qoymamaqdı

ədalət. Dünyanın hara-sında olursa-olsun orada müharibəyə son qoymaq, insanları dininə görə gülə qabağına verməməkdi ədalət. Ədalət təbiətin, insanların yaratdıqlarını qorumaqdı, təbiətin gözəlliyyinə qıyma-maq, qərənfili ağlatmamaq, xarıbülbülün bağıını qana döndərməmək, badam çiçeyinin ləçəklərinin sırasını pozmamaqdı... ədalət.

Qışın ortasında belə şaxtaya meydan oxuyar, üzərinə düşən qar lopalarından, qışın sərt soyuğundan da qorxmaz badam çiçeyi, çünkü heyat eşi güclüdür. Mübariz, mətanətli, ədalətlidir badam ağacı, onun çiçeyi. Bəlkə elə buna görə "Xocalıya ədalət!" kampaniyasının simvolu kimi seçilmişdi badam çiçeyi. Dünyanın laqeyd qaldığı, görmək, tanımaq istəmədiyi faciəyə ədalet istəyirdi badam çiçeyi...

Bəs Xocalı qırğını necə qarşılandı? Jurnalist

iclasda müxalifətçi deputatlar teleoperator Çingiz Mustafayevin çəkdiyi filmi nümayiş etdirməyi tələb etdilər. O dəhşətli kadrlar hər kəsi sarsıtdı. Martin 6-da müxalifətin ultimatumundan sonra Mütəllibov istefa verdi.

Qondarma DQR-in Ali Soveti Xocalıya hückum zamanı qəddarlıq hallarına görə təəssüfləndiyini bildirən bəyanat verdi, lakin cinayətin təhqiqatının aparılması ilə bağlı heç bir səy göstərmədi. Rəsmiler "Memorial" müşahidəçiləri ilə söhbətləri zamanı Ermənistanın silahlı dəstələrinin tərkibin-

manlığından yazaraq göstərir ki, "şəhər strateji məqsəd idi, lakin bu həm də qisas aktı olmuşdur". O, "Arabo" və "Aramo" adlı iki erməni dəstəsinin qırğındakı rolunu xüsusilə vurğulayır və onların Xocalı sakın-lərini nə cür qəddarlıqla öldürdüklərini təfə-

türk uşağını pəncərəyə mismarlaşmışdır. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağının anasının kəsilmiş döşünü onun ağızına soxdu. Daha sonra uşaqın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı...".

31 ildir ki, Xocalı faciəsini dünyaya tanıtırma-ğa çalışırıq. Axi, nəyi? Bu qədər faktlar, məlumatlar, dəlillər varken hansısa sübuta ehtiyac varmı? Məşhur fotoqraf Reza Degati 1990-ci illərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla məşğuldur, elə Xocalı faciəsini də həmçinin. 31 il... az müddət deyil... Düşünürsən, dünya bu qədər korafəhimdir ki, deyilənlərin, yazılınların, hər ani əbədiləşdirən fotosun nə demək istədiyini anlayır? Ancaq anlayacaqlar, haqq savaşımızı, ana südü qədər halal qələbəmizi, bu xalqın mübarizli-yini və bir də ədalət carşısı olduğunu anladıqları kimi... Hələlik isə biz Xocalıya ədalət istəyirik!..

Zümrüd QURBANQIZI,
"Respublika".

Xocalıya ədalət istəyirik!..

Tomas de Vaal qeyd edirdi ki, Ayaz Mütəllibov öz siyasi opponentlərini bu hadisələrə görə ittihəm edib, lakin sonra öz bəyanatından geri çekilib. Azerbaycan parlamentinin Martin 3-də keçirdiyi

də qohumları azərbaycanlılar tərəfindən öldürülən acıqli şəxslər, həmçinin cinayətkar keçmişə malik insan olduğundan Xocalının işğali zamanı vəhşiliklərə yol verildiyini inkar etmədi.

Terrorçu Monte Melkonyana həsr etdiyi kitabında müəllif Markar Melkonyan qardaşının qəhrə-

rüati ilə təsvir edir.

Yazıçı-jurnalist David Xerdiyan "Xaç uğrunda" adlı kitabında Xocalıda ermənilərin Azərbaycan türkərinin başına getirdikləri müsibətləri fəxrə xatırlayı.

Yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında yazar: "Biz Xaçaturla Xocalıda elə keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir